

Azərbaycan Respublikasının Prezidenti yanında
Kültəri İnformasiya Vəsítələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətlili mövqeyinin müdafiə edilməsi

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycanın məskənlərindən, böyük mədəni irs yaradıldığı ərazilərimizdən biridir. Məlum olduğu kimi, Dağlıq Qarabağ uzun illərdir işğal altında saxlayan Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxmış istəmə.

Tarixən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycanın ayrılmaz parçası olub və burada heç zaman erməni təsiri olmayıb.

Bildiyimiz kimi, fevralın 15-də Münhen Tehlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı erməni dövlət başçısı, eyni zamanda, qondarma məsələlər haqda sərsəm çıxış edib. Prezident İlham Əliyev isə öz çıxışı zamanı Paşinyanın yalanlarını, onun tarixdən, siyasetdən xəbərsiz olmasına ifşa edib. Qeyd edək ki, debatda Prezident İlham Əliyev "...Düşnürəm ki, bu gün yeterli suallara cavab vere biləcəyik, ilk növbədə, münaqişənin həlli ilə bağlı. Münaqişənin nece həll edilmesi haqqında danışmaq üçün hər şeydən önce biz geriye qayıtmalı və məsələnin tarixinə baxmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövülüyü bütün dünyaya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqtəyi-nezərdən, 1805-ci ilde Qarabağ xani İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayıb. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müsteqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. "Kürəkçay" adlandırılın heimin sazişdə, - sazişin mətni internetdədir, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - "Gülüstən" və "Türkmənçay" müqavilələrinə əsasən, Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistandan həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərifidir. Daha sonra Rusiya imperiyasının süqutu uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilde verdiyi ilk fərمانlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilmesi və onun Ermənistandan paytaxt elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin, tarixi faktdır.

Əger siz kiməsə nəse verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə size məxsus olub. 1921-ci ildə Bolşevik partiyasının Qaqfaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qəbul etdi. Saxlanması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi, verilməsi barədə yox. Bu da, həmçinin, tarixi faktdır. Digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul etdi. Beləliklə, bu, tarixdir. Sonralar, 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisində deportasiya olundu. Sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nöticəsində 1990-ci illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qəçin və məcburi köçküna əvəldi. Xalqımız etnik təmizləmeye məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi mühərribə cinayəti - Xocalı soyqırımı töredti. Nöticədə aralarında 106 qədən, 63 uşaq olmaqla, 613 güñahsız mülki şəxs vəhşicəsinə öldürdü. Xocalı soyqırımı 10-dan artıq ölkə tənisi" - deyə bildirib.

1921-ci ildə Qaqfaz bürosunun qəbul etdiyi qəran şərh edən ekspertlər qeyd edirlər ki, həmin qərarda Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması eks olunub.

Politoloqlar qeyd edirlər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həlli ilə bağlı Ermənistən rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi realilləri, münaqişənin əsl məhiyyətini eks etdirmir. Bu baxımdan, son vaxtlar, xüsusilə fevralın 15-də Münhen Tehlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistən Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistən Baş nazirinin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələri kimi sanedler də təsdiq edir.

Nöticədə 1828-ci ildən sonra Qarabağ bölgəsinin dağlıq hissəsinə İrəvan və Türkiyədən rəsmen 124 min (qeyri-rəsmi 200 min) erməni köçürülbü, bu proses bütün XIX əsr boyunca davam etdirilib və bu da demoqrafik vəziyyətə müəyyən təsir göstərib.

Dağlıq Qarabağın tarixində 1921-ci ilin iyul prosesləri - Paşinyanın ənənəvi erməni yalanları və Əliyevin əsaslı faktları - tarix ittiham edir

Faiq Ələkbərli: "1921-ci il iyulun 5-də yenə Rusiya Kommunist Partiyasının Qaqfaz bürosu Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibində saxlanmaqla, inzibati mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtarlıyyəti statusu verdi"

məklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyət təşkil edir.

Politoloqların fikrincə, heç şübhəsiz ki, Ermənistən rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən təref kimi təniminə bütün vasitələrlə Azərbaycana qəbul etdirilməyə çalışıb. Ermənistən tərəfi Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə de MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə icləndə çıxış zamanı tutarı faktları səbut səbəbdən.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliyinə Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgesinin Azərbaycanlı icması" İctimai Birliyinin sədr müavini Elçin Əhmədovun fikrincə, heç şübhəsiz ki, Ermənistən tərəfi Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. "Bu nöticədə Münhen Tehlükəsizlik Konfransı çərçivəsində Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlara əsaslanaraq Ermənistən Baş nazirinin və dünya ictimaiyyətinin bir daha diqqətine çatdırıldı. Dövlət başçısı bildirdi ki, Qarabağın dağlıq hissəsinə erməni əhalisinin köçürülməsi XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qaqfazın Çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş verib. Qeyd etmək lazımdır ki, hələ bundan əvvəl, XIX əsrin 20-ci illərdə - 1805-ci il mayın 14-də Qarabağ xani İbrahim xanla Çar Rusiyasının Qaqfaz qoşunlarının baş komandanı general Sisianov arasında "Kürəkçay" müqaviləsi ("Andlı öhdəlik") imzalanmışdı. Bu fakt onu göstərir ki, ermənilər Qarabağ xanlığında yaşayıb vezifə sahibi olsayırlar, general Sisianova müqavilə Qarabağ xani İbrahim xanla imzalanmadı.

Prezident İlham Əliyev diqqətə çatdırıldı ki, 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə mühərribələrinin gedişində, həm de sonralar ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən, Qarabağ köçürülməsi nöticəsində burada onların sayı iləbəl artdı. Bunu Rusiya ilə Iran arasında bağlanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinin təsdiqindən sonra ermənilərin Iran və Türkiyədən kütüivi suretdə Cənubi Qaqfaza, o cümlədən,